

Seçdiyi ixtisasdan asılı olmayaraq hər bir insan gördüklerini, eşitdiklərini, yaşadığı ömrün acılı-şirinli anlarını xatirə boxçasına yiğir, ilham pərisi könlünün dərinliyində kök salanda, onu danişır, qələmə alır. Danışanlar könüllərdən nağıl kimi yaddaşlara hopur, bəzən də bir qıqlıcmıa çevirərək milli, mənəvi, əxlaqi dəyərləri yaşadır, ümumbaşəri sərvətlərdən agah edir.

Safokl yazır: "Dünyada heyrətəcidi, güclü qüvvələr çoxdur, lakin insandan güclüsü yoxdur". Təbii ki, bu güc ağıl gücüdür, təqdim etmək məhərəti isə onun ölçüsündür, tutumudur. Yazıçı, publisist, qələm və düşüncə sahibi dəqiq, səlist və sərrast demək bacarığından olduqda, o, könüllərdən əbədi yaşamaqla layiq olur.

Sokrat yazır: "Hər bir insanda Gənəş var, ancaq onun parlamasına imkan verilməlidir". Belə halda insan seçdiyi peşəni yaxşı mənimseyər, onun sahibi və biliçisi olar. Oxuculara təqdim olunan "Təzadlı dünya" kitabının müəllifi Oqtay Əliyev yazıçılıq məsuliyyətini ciyinlərinə daşınmışı bacaran ziyalıdır. Onun müxtəlif janrları əsərləri orijinallığı ilə diqqəti çekir. Oqtay Əliyev qələminin sinadıgi janrlarda uğurla oxucu auditoriyası qazana bilmüşdür. Burada bir önəmli məqam da ondan ibarətdir ki, yazar güldürəndə də, kədərləndirəndə də Vətən sevgisini, milli-mənəvi əxlaqi dəyərləri ön plana çəkir və oxucunu düşündürməyə, nəticə çıxarıb özünütəbiye ruhunda köklənməye çağırır.

Oqtay Ərgünəş ürəyinin hökmü ilə yazar, cəmiyyəti narahat edən, varlığına sırayet edən məsələləri vərəqlərə hopduraraq bədii, publisistik hekayeleri lakonik şəkilde oxuculara təqdim edir. Onun kitabındaki "Ana Torpaq", "Qessab kötүү", "Dost sürprizi", "Gileliy qohumlar", "Hürüşün qiyəmeti" və digər hekayələrində həyatın mənası ilə xoşbəxtliyin məna tutumunu yaşınanmış ömrün enişli-yoxusu anlarında axtarır, bəzən de söz məngənəsində sixılır, sözün qüdrətinin düşüncəye təslim edir. Yazıçı insan taleyiğini gelişil ilə gedisi arasındaki zaman kəsiyində axtarmağa üstünlük versə də, qismət payı ilə ömrünü paralel çizgilərle vəsf etməyə çalışır.

Yazıçı insan üçün ən əziz şeyin onun həyatı olduğunu bildiyi üçün həcmə kiçik, lakin məna tutumu geniş olan əsərlərində ifadə edib. Oqtay Ərgünəş Vətən sevgisini Ana torpaqla, doğma anasını Allah eşqi ilə Ata yurduna olan ali sevgini fikir boxçasında nizamlı düzəməyi məhərətə bacarmışdır. O, mövzuları məhz xalqın yaddaşından, insanlarla ünsiyyətindən götürür. Ona görə də, bir az da fikirləri səmimileşdirsek

deyilən şirin, duzlu söz insan qəlbine məhəm kimi yayılır.

Yazıçı oxucuların düşüncəsini xalqımızın yüksək, zəngin mənəvi-əxlaqi ənənələri ruhunda davranmağa yönəldir, onları hər zaman vətənpərvər olmağa çağırır. "Hər kələmin öz hikmeti var" başlığı altında vərilimiş fikirləri onun söz dünyasını daha da rövneqləndirir.

Alman şairi ve mütəfəkkiri Höte yazır ki, "Fikirərimi ən yaxşı ifadə etmək qabiliyyəti mənim başıma gəzdiliyim vaxt gelir". Olduqca səlist, sərrast deyilmiş fikirdir. Bu düşüncənin davamı olaraq qeyd edə bilərik ki, insan həyatının əsası ritmdir, ahəngdir, vəzndir. O. Ərgünəşin demek olarki, bütün yazılarında bu triologiya özünü möhtəşəmliliyini göstərir.

Professor Əsədullah Qurbanov Oqtay

rəmanlıq səhifələrinin gələcək nəslərə çatdırılmasında böyük və xüsusi əhəmiyyət kəsb edir.

Oqtay Ərgünəş yazılarında satira və yumorla yanaşı sarkazmdan geniş istifadə edərək mənəviyatsızlar, yaltaqlar və ikiüzlüləri daha sərt, daha amansız lenetləyir. Onun "qəhrəmanları" heyatda bizimlə gündəlik təməsda olan insanlardır. Yaziçinin məhərəti ondardır ki, onların mənəvi aşılamalarını görür və qəmçiləyir. O, qeyd edir ki, yaltaqlıq, məddahlıq, ikiüzlülük bəşəriyyəti çirkəldirir, eybəcer hala salır, milli-mənəvi əxlaqi dəyərlərə zərbə vurur. Yazıçı qorxaqla qulduru, eyni müstəvиде üz-üzə qoymağı bacarrı, fikir və düşüncə süzgəcindən keçirərk, belələrini saflaşmağa sövq edir.

İsmayıllı Şixli yazır: "İnsan çox zaman



Sözün qüdrəti düşüncəyə təslim ediləndə...

Oqtay Ərgünəş - 70

Ərgünəşin yaradıcılığı barədə yazır; "Yazıçı Oqtay Əliyev əsərlərində xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin qorunub saxlanılması və gəncərin məhz bu ruhda təbiiye olunması məqsədini müxtəlif deyimlərlə tamamlayırlar. Satira və humor janrında yazılışmış əsərlər, keskin sarkazmla deyilmiş ifadələr məhz gənc nəslin milli xarakterik xüsusiyyətlər baxımından təribyə olunmasına xidmet edir. Yazıçının təqib hədəfinə çevirdiyi sahələr cəmiyyətdəki çatışmazlıqların müxtəlif şəkildə izhar edilməsi, məhz ictimai qınaqdan irəli gəlir. Ona görə də onun məqsədi obrazlar vasitəsilə onları məsxərəyə qoymaq deyil, gündəlik həyatda rast gəldiyimiz mövcud çatışmazlıqların aradan qaldırılması üçün ziyanlı sözünü iibrətamız şəkildə, cəsərətlə və ustalıqla deməsidir."

Yazıçının, "Qum saatı" (2014), "Hourglass" (2015) (ABS-də Çarleston nəşriyyatında ingilis dilində çap olunub), "Böyük günah" (2013), "Təzadlı dünya" (2011), "Boş qalan papaqlar" (2010), "Seyid Əşref möqəddəsliyi" (2006), "Əbediyətə qovuşan Koroğlu" (2009) kitabları və digər əsərləri də oxunaqlıdır, xalqımızın tarixi həqiqətlərini eks etdirmekle yanaşı, milli-mənəvi və əxlaqi dəyərlərimizin, türk dünyasının qəh-

qiymətli bir şeyi əldən verəndən sonra, onun qədrini bilməyib itirəndən sonra ayıllır." Yazılmış əsər də beledir.

Oqtay Ərgünəş gülüməyi və güldürməyi, eyni zamanda düşündürməyi bacaran yazıçıdır. İnsan həyatının mənasında məhz güləmə yerde gülüməyi, kədərlənməli zamanda kədərlənməyi bacarmaqdan ibarətdir.

Oqtay Ərgünəş əqli və ürəyi ilə poetik düşüncə sahibidir. Ona görə ki, onun mənsur şeir, hekayə, povest və publisistik yazılarında axıcılıq, xalqın yadda tarixinə yaxınlıq, aydınlıq, səmimilik, sadə deyim tərz, saflıq, paklıq, durluq, elə, obaya, doğma torpaqına bağlılıq vardır. Oqtay Əliyevin əsərlərini oxuyarken böyük ədib Cəlil Məmmədquluzade göz öününe gəlir. Sanki o, bizim Mirzə Cəlil dili ilə danışır.

Oqtay Ərgünəş sanki böyük rəssam Səttar Bəhlulzadənin ecazkar təbəbet lövhələrində olduğu kimi, rəsm çəkir, o, şirin-şəkər, dadlı-duzlu səhbətlərində, qəleme aldığı yazılarında müsahiblərle polemika və səhbətlərində, ictimai-siyasi proseslərə, xalqın tale yükü məsələlərinə münasibətdə mövqeyində də eśl ziyalıdır. Müxtəlif ictimai siyasi, mənəvi-əxlaqi problemlərlə bağlı vaxtaşırı metbuatda, televiziyyada çıxış

edir.

Deyilən, yazılın hər bir fikir, əsər, zaman və şəxsiyyət baxımından dəyişməz qalır. İnsan zamana uyğun olaraq dəyişir, özünü təbətin və zamanın gərdişindən asılı görür. Yazılan əsər isə məkan və zaman dəyirmanından keçib xalqın müdriklik zirvəsində qərar tutmağı bacarırsa, o zaman bütün dövrlər üçün aktuallığını qoruyub saxlayır.

İngilis yazıçısı Valter Skott xəstə yatarək, ev qulluqçusunu çağırıb: "Əzizim, yaxşı insan ol! Ləyaqətli insan ol!" - deyir. Xəstə yataqda bundan başqa nə deyə biler, düşünür. Zaman mühakimə olunmur. Zamanında deyilən söz qiymətli olsa da, məkan onun dəyerini, qiymətini bezən vərə bilmir.

Oqtay el-obasını, Allahını müqəddəsliliklə uca tutur, ona saygı və sevgile yanaşır. Belə de deyək ki, yazılı-yaratmaq istədiyi ilahinin belə insanlara hədiyyəsidir, ən qiymətli töhfəsidir. Bu hədiyyənin sahibləri isə insan qəlbinin dərin tədqiqatçısıdır. Yazıçı-publisist Oqtay Ərgünəş ömrünün müdriklik çağını yaşayır. Büyük əminliklə demək olar ki, Oqtay müəllim yen-i bədii, publisistik əsərlər yaradacaqdır.

Məmməd Əlizadə